



(əvvəli ötən sayımızda)

O qohumluq əlaqələrini dəqiq müəyyən etmək imkanında olmasa da, hurri dilinin türk dilinə bənzədiyini təsbit etdiyi və hurrilərin mənşə etibarı ilə Türkistandan gəlmə fikrində olduğunu yazır. Hürülər de türklər, türkmenlər və mongolların orta əsrlərdə gəldikdəki kimi e.q. 2500-cü illərdə Orta Asiyadan gəlmişlər. Bundan sonra türk və türkmenlərin Yaxın Şərqi gəlmələrində eramızın 1200-cü illən qədər bir fasile yaranmışdır. Bunun səbəbi Türklerin Orta Asiyadan qərba doğru yollarının hind-avropanılar tərəfindən qarşısının kesilməsi olmuşdur. Bu dövrdə türkərin köç istiqamətləri və ya yüksəkləri Çin və Mongolustan tərəfə bas vermişdir. (Emil Forer, 1930, Səh. 236-240)

Mongolların "Gizli tarixi"ndə Hor-Tomat adındaki "Hori" sözü Kuri (Hu-ri/Khuri)adlandırılan tayfalardır. Çingiz xan dövründə də adları çəkilən Kurilər, Tumat, Tölös və Burqutlar ilə birləşdikdə eyni boyalar konfederasiyasına daxil idilər. Bartold müsəlman coğrafiyaçılarının Qırğızların şərqində yaşayış "Furi" adlı boyun Kurilər olduğunu qeyd edir. O "Furi" sözünün qurd mənasındaki "Böri" olduğu fikrini irali sürür. Bartold Biruni ve Afvinin əsərlərinin bir çox əlyazma nüsxələrində "Kun" (Hun)adı yerinə "Furi" sözünün işləndiyini yazar. (V.Bartold, 1975, Səh. 155-156)

Tolstov Xarəzm adı ilə Ön Asiyadakı hurri adı arasında bir əlaqa, bağlılıq olduğunu ehtimal edir. O Hurri-Mitanni hökməndə Şauşafar ilə xarəzm hökməndə Şauşafar adının heyətamız dərəcədə bir-birine bənzədiyini qeyd edir. Mitanni allahı Şauşafas xarəzm hökməndə Şauşla eyniyyət təşkil edir. Mitanni kralı Artatama ilə xarəzm hökməndə Artamux adları arasında bənzəyiş göz önündədir. Öz-bək dilində arpa sözü kanal deməkdir, protoxett dilində də arpa bulqar deməkdir.

Orta Asiya xalqlannın Ön Asiyadakı yafetik dilli qədim xalqları ilə etnoqrafiq əlaqələri qədim hind-avropa ya qədərki dövrün dərinliklərinə dayanır. Xarəzmi – Hvari/Hvarni nəzərə almadan "huri" problemini həll etmək mümkün olmaz. Akademik V.Struve də Moxenedaroda təqili yazılan hurri tayfalannan aid edir. (S.P.Tolstov, 1948, Səh. 81-83)

XVIII FƏSİL.

Xattılər və Kiçik Asiyadanın digər Turanlı xalqları

E.q. III minillikdə Anadolu mərkəzi ərazisində Xatti adlı turanlı ölkə mövcud idi. Mixi yazı mətnlərində ölkənin hökməndərinin digər hökmənlərlərə yazdıqları diplomatik yazılmalarında öz ölkələrini Khati və ya Xatti adlandırmırlar.

Bu qədim mədəniyyəti və Anadoluda ilk dövləti yaradın Xattıləri XIX

Xatti kralı Piyusti möglüb edərək dövlətin paytaxtı Hattuşu yerlə yeksan edib xarabalığa çevirmiştir. Hattuşada və digər Hatti şəhərlərində qazıntı aparan arxeoloqlar əldə etdikləri mətnlərdə bu ölkənin Hatti adına rast gəlirdilər, lakin onlar ölkənin Bibliyadakı Hittim adına uyğun olaraq ölkənin adının Hittit variantına üstünlük vermişlər.

Huqo Vinkdərə görə qeyri sami xalq olan Xattılər Sumerlərə qohum xalq idilər və arameyər tərəfindən Mesopotamiyadan sıxışdırılıb çıxan-

bir dövlətin əsasını qoyular. Alman assuroloqu A.Virt Bu xalqın Khanti kimi yazılın adının əslində Xan olduğunu, sondakı "ti" eləvəsinin isə sami dilinə xas ölkə bildirən şəkilçilər olduğunu yazmışdır. Xattılər sonradan Kummuş adı ilə m.ö. 1100-cü ildə Assurlarla döyüşmüşlər. Onlar Kommağendə məskunlaşmışdır. Kummuxların qalıqları bu gün Qafqazda məskunlaşan kumux türkləridir.

Kiçik Asiyada və Suriyanın şimalında e.q. 1300-cü ildə hökmənlər 500 il ərzində Misirin istilasının qarşısını alaraq ölkəni işgal etdilər. E.q. 1313-cü ildə xattılər öz qohum tayfları olan moşı, dardan, luk, pidas, karkaş və yavanlarla ittifaqda Misirə qarşı yürüş təşkil edərək ona təsirli zərbə vurdular. Bu döyüdə şimalın barbar dəniz xalqları-

hərəkətinin viran olması sumerli Ön Türkərin öz yurdularını tərk etmələrə və qızılı istiqamətində hərəkət edərək Anadolunun daha təhlükəsiz sami məskənlərindən uzaq ərazilərində məskunlaşmışdır. Sumerli Ön Türkərin Anadoluya getirdiyi Mesopotamiya mədəniyyətinin əsası Güney Anadoluda Çatalhöyükə qoyuldu. Tarixi mənbələrdə Hatti adlanan bu mədəniyyət tunc dövrünə aid parlaq şəhər mədəniyyətləri şəklinde təşəkkül tapmış və Anadolunu Ön Türkərin yurduna çevirmişdir. Ege dənizi sahilində bu mədəniyyəti yaradın Ön Türkələr Lidiya və Likiya dövlətlərinin qurucuları olan lidlər və liklər idilər.

Məmərə və Balkanlarda Ön Türk Sumer mənşəli uyقارlığın əsasını qoymaqla inkişaf etdirən Pelasqlar Troya dövlətinin əsasını qoymalar.

Lakin Qafqazlər üzərində e.q. 2000-ci illərdə Anadoluya gəldikdəri gürman edilən hind-avropalı arıllar olan Nuzi və Livi tayfları dağınca Xattılərin bir hissəsinə tezlikdə öz hakimiyətləri altına alaraq Hittit-Mitanni dövlətinin əsasını qoymalar. E.q. Balkanlardan gələn hind-avropalı Aka, Frig, Helen-

Ələsgər Siyablı

Dünya tarixinin

Turan dövrü



yeni e.q. 630-cu ilə qədər davam etmişdir. Hatti ölkəsinin adı Bibliyada Heth və Hittim şəklində yazılımdır və tarixçilər də nadənse xalqı özadlanırmalarına uyğun olaraq Khati şəklində deyil, Bibliyadakı Hitit yazılış formasına üstünlük verirlər.

E.q. XV əsrə Balkan yarımadası tərəfdən gelib Anadoluda yerləşən hind-avropa tayfları tədricən güclənərək xatti şəhərlərini əle keçirməyə başladılar və bir müddət sonra ölkənin böyük hissəsində hökmənlər olundular. Onlar min illər ərzində mövcud olan turanlı hatti mədəniyyətini və dövlət qurulşunu mənimseyərək özəlşədirdilər. Bu yeni gələn tayflar özəllərini Nesilli və ya Naşilliadlandırdırlar. Bu işğalçı hind-avropa, yeni ari tayfları Kussar şəhərini özlərinə paytaxt etdilər. Kuşşar şəhərinin kralı Anita

mışdır. Həmin bölgənin Parsua, Ardiya, Ellipi ölkələrinin əhalisi da arılar deyildilər. (Hugo Winckler. 1892, Səh. 215)

Xattılərin imperiyası Xəzər dənizinin güneyindən başlayaraq Asiya-nın batısına doğru, Kiçik Asiya, Babil və Nilə qədər böyük bir ərazini əhatə edirdi. İbrahim peyğəmbər hələ Suriya çöllərində şeyxlik etdiyi dövrde xattılər Hevrona və Yerusalima hakim idilər. (Willis Bougton. 1897. Səh. 101)

Ön Asiyadakı qədim etnik tarixini araşdırın alman tarixçisi A.Virt Turan irqinin Alaroid qrupunun İkicayarasi-nışından aypara şəklinde əhatə etdiyi yazmışdır. İlk Alaroid tayfları Kiçik Asiyadan Mesopotamiyanın şimalına II minillikdə daxil olmuşdular. Onların nümayəndəsi xattılər qüdrətlə-

nin bir qismi Misirin tərəfində öz qohum tayflarına qarşı vuruşurdular. (A.Wirth, 1905, Səh. 27)

Misir firou şərqə doğru xattılər üzərində yürüş təşkil etdiyi zaman xattılərin çəğnisi ilə etrusklar, dardanlar, sardinlər, Troyalılar, siciliyalılar xattılərin tərəfində müharibəyə qatılmışdır.

Xattılər Kiçik Asiyadan yerli xalqı deyildilər, onların geyimləri də soyuq və dağlıq bir iqlimə malik əraziyə uyğun şəkildə idi. Onların çəkməsi ucu meyli idi və qar şəraitinə uyğun olub, bugünkü türkərin ayaqqabısına bənzəyirdi. Xattılərdə ölkə ideyasını əks etdirən ideoqram üç və ya iki dağ təsviri ilə əks olmuşdur. (Willis Bougton. 1897, Səh. 102)

Mesopotamiyada sami tayflarının basınları nəticəsində Sumer şə-

yunan tayfları Hittit dövlətini yoxdular. Akalar Troya şəhərinə hücum edib dağıtdılar.

E.q. 1000-ci ildə Ön Türk idlərin Truska boyları "deniz xalqları" adı altında Aralıq dənizi üzəri ilə hərəkət edərək İtalyanın qızılı-batisında yerləşərək orda Etrusk mədəniyyətinin və dövlətinin əsasını qoymalar. Balkanlardakı Ön Türk pelasqlar da İtalyaya qızılı tərəfdən girib Etruskiyada Tursklarla birləşmişdilər. Lakin Etrusklar öz dövlətlərini və türk kimliklərini sona qədər qoruya bilmədilər. E.q. 400-cü ildə Latin İtalyanlar Etrusk dövlətini məğlubiyyətə uğradıb həkimiyətə yiyələndilər.

Ege dənizindəki Lid xalqının bir başqa Truska qolu İtalyaya gedənlər-dən daha önce dəniz yolu ilə Amerika qıtəsinə istiqamət götürürək Meksikada Vera Kruze adlı sahil bölgəsində məskunlaşaraq burda Olmek adlı böyük bir uyqarlıq yaratmışdilar. Bu uyqarlıq Meksikadan Peruya qədər genişlənmiş, lakin minillər ərzində Amerikanın yerli qızıldırı xalqı içərisində ermisidır. (Reha Oğuz Türkkan. Türkler, cilt 1, 2002, Səh. 602).

Hind-avropalılar təzyiqi ilə Xattılər Kiçik Asiyadan doğusundan güneye, İkicayarasaına doğru hərəkət etmiş və bu ərazilədə xalqların köylerinə səbəb olmuşdular. Khattılər İkicayarasinin sami olmayan subarlarla qohum xalq idilər.

L.Vaddelə görə Şərqi Kuradanan Kiçik Asiyadan şərqi və Suriya sumerlərin bir qolu olan Khattı tayflarının köyçüb yerleşdiyi ərazi idi. Sumerlərin qalıqları olan khattılərin öz yerlərini tərk edib Finikiyada, Suriyada, Kilkiliyada, Kiçik Asiyada Kuria ərazisində yerləşmələrinin səbəbi Assuriyanın sami kralı Sarçonun şimal və şərqi istiqamətindəki ölkələrə qarşı apardığı dağıdıcı mühəribələri idi. II Sarçon e.q. 717-ci ildə Khattılərin canubadakı paytaxtı Karkemishi tutaraq onun kralını öldürdü və əzəmatli Karkemish şəhərinə öz qubernatorunu təyin edib əyalət şəhərinə çevirdi. Kimmerlər də Xappadokiyanın şimal hissəsini əla keçirdilər və bu hadisələr Kiçik Asiyadan və Zaqros dağları ərazisindəki xalqların böyük köylerinə səbəb oldu. (Waddell L. 1929, Səh. 45)

(ardı gələn sayımızda)